

Mən az qala unutmuş-
dum ki, şair Vahid
Əziz... yaşı gəlir
bizi tərəf. Bu qənaəti o cür
saymasın oxucu ki, laqeydli-
yimdir, yaxud zamanın gər-
dişinin diqtəsidir, əsla! O
qənaətdir: Vahidə gənclik
dostu, yaradıcılığının daimi
izləyicisi, ən kövrək çağları-
nın həmsöhbət adamı kimi
haqqım çatır. Və bir də mə-
nim nəzərimdə Vahid Əziz
ilk tanışlıq ilimin (1969) gö-
rünüşündədir, elə dəyişmə-
mişdir. O, heç vaxt mənim
fürsətən dəyişməyəcək, poezi-
yası qədər ucada dayana-
caq, baxmayaraq yaşa on-
dan üç - dörd il böyüyəm.
Bu sözlərimi məqaləmin fa-
bulası hesab edin. Cün, Va-
hid Əziz şeiri ilahının payı-
dır və unutmayaq ki, Vahid
Əziz səviyyəsində elə də
çox şairimiz yoxdur.




Allahverdi Eminov

(Əvvəli öten sayımızda)

Poeziyamız da dünya poetik standartlara integrasiya olmaq-
la (bunu ifratlaşdırmaq milli
şaire xəyanətdir), poetik ideal özü
fürsətən mütləqləşdirir, xəlqi poeziyaya
sadıqlaşır və mənəvi - sosial əhə-
gin - harmoniyanın bedii inikasına
çalışır, şeirlərin təbibli qanunlarından ke-
nara çıxmır. Buna o mənada ehtiyac
qalmır ki, şairin fikir təzeliliyi, obraz
yeniliyi, lirik ovqatı, tərənnüm xırda-
lıqları ondan qaçırı.

İnsan amili Vahid Əzizindən
hər mərhədə boy atır, amma şeir tənqid-
çilərindən tərəfindən yada düşmür. Bu sub-
yektivlik heç vəde onu kədərləndirmir, qis-
qanlıq hissi doğurmur. Vahidi yaxından
başa düşən bir adam kimi, onun psixoloji
üstünlüyü ondur, poeziyasına arxayinqili-
ğı güclüdür. Ele ovqat qarşısına çıxbı, 3-5 il
eslinde şeir yazmamışdır. Lakin səhəbət-
rimdə hiss etmişim ki, poetik informasiyalar
doğular, yaxşı mənədə metaztas verir, bedii
texxəyilinən əsəretinən alır. Sanki onu
mehkeməye çəkir və hansı cezani verəcə-
yini xatırladır. Proqnozun özünü doğruldur
və il erzində onlara deyərlər şeirlər işq üzü
görür. Qənaəti statistik yanaşma kimi
baxmağa ehtiyac yoxdur, cəmiyyətimizdə
insana verilen qiymətin deyəri və deyərsizliyi,
öz məhverindən çıxmazı, mistic xos-
bəxtliyin fətişlərinə və sair prosesləre fe-
dal bedii münasibəti qabarıqdır. Və bütövlük-
de mənəvi - psixoloji davranış stixiyası Və-
ten mənənumu bütöv şəkilde görmək arzu-
sun ifade edir:

*Səni atmaq olmur, ne dərdsən, Veten?
Şəhərin, ya özün nəmərəsən, Veten?
Sen de menim kimi sevirsən, Veten!
Nifratın sevdəli, erkim dəvalı.*



Xalq Şairi Vahid Əziz poeziyası haqqında bir neçə söz

(“Tanıdığım şairlər” silsiləsindən)

Mən hansısa yazımda işlədim (tekrar
başa düşülən) - hansısa manbə isti-
nadən dediyim formuləni xatırlamalı oldum:
Fərdi tələləri inkar edən kosmik harmoniya
qənaətbəş deyil - rasional fikrin sərhəddini
pozan bedii obrazlı poetik deyim, tərənnüm
çaları insan qismətinin xoşbəxt dəyerinin iti-
rilməsinə özündə ehtiva eləyən estetik üm-
milişdirməyə zəmanət verir. Vahid Əziz ya-
şadığı əzablari, haqsızlıqların ağrısını içəri-
sində böyük bacarmadığı üçün şeirin
predmetine çevirir və belə halda yüngüllə-
şir. Sanki hayqırı, səsının tonunu saxlaya
bilmir. “Dağ kəndinin faciesi”, “Xlor sat-
ram”, “Qeybdən dəvəlik buyurlub mənə” və
s. şeirlərdə görünənlər ürəye səssizcə to-
xunan və azca sonra macrasına siğışma-
yan “sos”ə bənzəyir.

*Min yol dedim, dağ kəndləri
dolmır, boşalar!
Bu nisgili Bəxtiyr da, nəbi da görüb.
Dağ kəndində neçə qulaq,
neçə baş qalır?
“Ağ saray”dan görən varsa,
na gündə görüb?
Və ya:
Hayif bu milleti, dedi - bit basır,
Mükənnəslər sökür, yurdı küt basır.
İtin ayağını, - dedim, - it basır!
Dedi, - hər köpəyin qanı pis deyil...*

Vahid Əziz üzünü mənине tutub fəryad-
ların exosunda çapalayan səsleri eşidir. Və
qaribe paradoks qarşısında qoyur oxucunu:

*Bu ölkədə şairlərin dişi qalmayıb,
Ona görə tariximiz dayaz yazıılır.
Dağ kəndinin yaşamaqla işi qalmayıb,
Hamimizin mozarı dayaz qazılır*

Bu o paradoxdur - şeirlər poeziyasının
poetikasını ekvatoria birləşdirir, heqiqətlərin
“ölüm modeli” eyniləşdirir. “Dövranın
elində zər qoşalası”, “Inana bilmirəm xal-
qın o xalqı”, “Babam köhne kişilərdəndi”
şeirlərində baxmayaraq başlıq ritorikaya
çəkir oxucunu - insanın şəxsi təleyinin mə-
nəviyyatını işqlandırır, bedii faktlar şeirdən
boylanır:

*İnsan oldu ortasının il qırıldı
Bir şikəsta oxuyurdum
Havalanıb zil qırıldı.
Yuva quran bir qaranquş
Qatdı Tanrıının başını -
Xocalıda el qırıldı*

Bu fəlakətin ponaramı “Xocalı rekviye-
mi”ndədir.

*Bir qacaq Suşam var girəmmir evə,
Xarı bülbülmün boyunu sına.
Kandarla qılılı dayıldı kirvə,
Açar hansımızın kirvəsindədir?*

Vahid Əzizdə təsvirin ünvanı insan ağrı-
larının mənəvi duyumunda toxdayır və çox
halda sənədli təsiri bağışlayır. Xüsusiət, Qa-
rabağımızın əldən getməsi və bu oyunun
şəxsi zövq və istirahət əhvalından çıxıb ümumi
ağrıya - əzəba əçvilişini disharmoniya-
sını canlandırır. Qarabağ hamımızın, o cümlədən,
Vahid Əzizin de ümumi faciasıdır - qayıtlıq
mənbinliyimizdə fantom Qarabağ
adını xatırladır “Qızılqışla bayğunun heka-
yeti”, “Qarabağın çağrıldımamış bakıra bir
qız”, “Tenha səyür” və s. şeirlərində real və-
ziyyət mövcudiyətin fərdi ağırsından gelmir,
qeyri statistik harmoniya - zəmanət verir.

Umumiyyətə, şeir fantastik yuxunun söyle-
nilməsində, şairin bu ağır yuxudan ayılandan
sonra içərisinən tam yüngülləşdiyi, amma
canlı ruhun ağlayıb nifrat etdiyi hissdir.

“Ey cəllad, o kötüye boynumu əymə”,
“Yaradın hüzurunda yer olanda - qır” - ri-
ceti təsdiqleyir ki, ager bu məmlekətde şai-
rin güç heç nəyə çatırısa və onun səsi
Xəzərin çirkli suyunu qarışdır neftə bulaşmış
baliqlara yem olursa: şairlər bedbəxtmiş!
Nə yaşayır ki “qənaəti - söz ilahisinin facie-
si bir ümidişlikdə qarışlaşır”. “Bu qeder eş-
şək var bu məmlekətde - şairlər Saraya pi-
yada gelər” - esl ittihadır!

Poeziyada peyzaj - təbət əsas mövzu-
dur və bu ona görə doğmadır - yalnız fiziki
mənzərə təsiri oyatır, rəngberəng əşyalara-
nın hətta canlı axının tərənnüm attributları-
dır, şair ovqatının eks - sedasıdır. Sözün
əlvənliliq təsvirətme gücü ilə şeirlər duymu-
nu aktivləşdirir, oxucu zövqünə təminat ver-
ir. “Qişın təhqirini yarpaq götürür, küse-
yen baliqlar qarşadır, qötürür”, “Kəfər də
bəyazdı deyə ölüyüme yanmayacağam”,
“Koldan bir bənövşə saçına baxdı, qorxu-
də elə bildi yena qış gelir”, “Ovcundu başım
ağdırı, neçə-neçə tel qaralı”, “Ruhumu şə-
rabla darayan gözəl, indi hansı şeyin həvə-
sindəsan?”, “Şairlər qaranquş kimidir - ölü-
dürüdən bədəbat olacaq”, “İfrît yuxular suya
deyilir - mən də söylənirəm, suya yazmır-
ıram” - sonsuz poetik ifadələrin, fikir obraz-
larının əlaqəli təmizlənməyə töminatıdır.

Vahid Əzizin poeziyasında məhəbbət -
sevgi motivləri kövrək misraların qanıdır,
axıb gedir uaqlar. Sevgi onu ilahiya qo-
vuşdurur, himn kimi səslənir və öncə xalq
duyğularından bəhrələnir. “Hayif”, “Qurba-
nam”, “Gülüm, bir xataydı, çıxıd əlimdən”
və s. şeirlərində: “Arzuları, ağrıları bir yere
qoydun”, “Ağrılardı arzuların gözünü tök-
dü” sevgi hissələrinin eks - sedasıdır, ham-
mızın xatırələrindən keçir.

*Uluduzlar düymə tək tökürlər yerə,
Gecə yaxasını qurtarır qaçar.*

*Təzədən alışmaq istəyənlər -
Dünya o üzündən bir qapı açar.
Eləcə də:
At daşını, sınsın aynam,
Sənsiz viran olsun dünyam.
Mən taleyələ oynamam -
Farağat dayanmayaçağam*

Maraqlıdır. Vahid Əziz “ciddi” şeirlərindən
sonra sanki ağırlarına həmdən kimi li-
rikaya qaydır, yeri gələndə mahni mətnləri
da yazar. Lakin onun sevgiye layiq misralar-
ı oxucunu keçmişə aparır, nakam eşqin
“kitabını” vərəqləyir. “Duman, manı qabaqla-
lama”, “Gələ...”, “Gəldim manı sevəsən”,
“Qolun bir gözəlin belində kəmər” silsilə-
sində də şair qəlbini ağappaq döyüntüsü
var və o, adı bir yarpaq ömründən ehtizaza
təslim olur. Belə hissən ondakı güclü təkani-
dır ki, Vahid Əzizdə belə şeirlər alınr.

*Vahid Əziz qurban oldu bir gülə,
Bir özünə görə gəzdirdi, bir gülə.
Sinasına na düzürdü bir gülə -
Bir gülə ölsə-ələ vurulan?*

Əslində şairin məhəbbətli ürəyini sön-
dürücə gücüne malik deyil. Bu sevgi Kai-
natın harmoniyasıdır, nizami pozulmadan
gəlir və şeire dönür:

*Gözlərimin altında
Düşüb qalmış yuxunu
Gəldim sənə göstərem.
Bir ömrün sonluğunu
Eşqin soyuqluğunu
Gözlərinə göstərem -*

*Telimi - nefesinə, çiçəyi - kölgəsinə,
Derdimin təzəsini köhnəsinə göstərem.*

Vahid Əzizin poetikası ele sade hərəket
anlayışından ibaret deyil, sosial və mənəvi
prosesləri motivləşdirən çalarlar demonom-
luluğu - sehrəbzalıq çağırınsın, cün, şairde daxili
müşahidə güclüdür, xüsusi fərdi istedad-
da malikdir. Ona İləhidişen gelme vergi bəxş
edilib və poeziyasına xeyən göstərmir.
Vahid Əzizi tənəriyən yaxşı bilir ki, o zor
hesabına, şöhrət namineşən şeirlər qəleme alır,
onda yazar bu, zəruridir, daxili ehtiyacdən
doğur. Onda yazar bu, zəruridir, daxili ehtiyacdən
doğur. Şair, yubileyinə qeder görürək.